



LAYIHƏ

Yenilik və tərəqqi yolunda

SƏH. 3



EKO

**Парад девальваций национальных
валют или валютное регулирование
в условиях глобальных трансформаций**

SƏH. 6



TİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Azərbaycanın son iqtisadi artım rəqəmi açıqlandı



2015-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai işə, 2,0 faizi informa-

siya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-noyabr aylarında 24,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 62,4 faizi mədənçixarma sektorunda, 29,5 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Bu dövrdə bitkililik məhsulları istehsalının 10,8 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil etmişdir.

Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib



insan inkişafının ən yüksək səviyyədə olduğu dövlətlərin ilk beşliyinə Norveç, Avstraliya, İsveçrə, Danimarka və Niderland daxildir. Postsovet ölkələrindən Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına, Moldova, Türkmənistan, Özbəkistan və Qırğızıstan insan inkişafının orta səviyyədə olduğu ölkələr siyahısına daxil olunub, Estoniya, Litva və Latviya isə insan inkişafının ən yüksək səviyyədə olduğu ölkələr kateqoriyasına aid edilib. Siyahının sonunda insan potensialının inkişafı haqqında məruzənin əsas mövzusu hamı üçün ədalətli və layiqli əməyin təmin edilməsi məsələsi olub. Bu sənədə əsasən dünyada

rək həm standart iş yerləri yaradılmasına, həm də ehtiyacı olan insanlara qulluq edilməsi üzrə məvəcib ödənilməyən əmək və ya yaradıcı əmək kimi fəaliyyət növlərinə diqqəti artırmağa çağırılır. Məruzədə qeyd edilir ki, hazırda dünyada 830 milyon aztəminatlı işçi var. Onların gündəlik gəliri 2 ABŞ dollarından azdır. 200 milyondan çox insan işsizdir, 21 milyon nəfər isə məcburi əməklə məşğul olur. Avropa və Mərkəzi Asiya ölkələrində məşğulluq səviyyəsi 51 faizə bərabərdir. Həmin ölkələrdə gənclər arasında işsizlik 19,5 faizə çatır. Bu regionda miqrantların sayı xeyli yüksəkdir. Avropa və Asiya ölkələrində iqtisadiyyatın qeyri-rəsmi sektoru sürətlə inkişaf edir. Məruzə müəlliflərindən biri, BMT İP nümayəndəsi Səlim Cahan deyib: "İşləmək istəyən hər kəsə layiqli şəraitdə işləmək imkanı verildə bəşəriyyətin tərəqqisi sürətlənir. Lakin bir sıra ölkələrdə insanlar çox vaxt ödənişli əməkdən istifadə edə bilmir, yaxud eyni iş müqabilində başqalarından az haqq alır".

Avtomatlaşdırılmış sistem gələn ildən istismara veriləcək

"Elektron hökumət" portalı vasitəsilə həyata keçiriləcək ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sistem gələn ildən istismara veriləcək. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), "Elektron hökumət" portalı və mobil operatorlar tərəfindən müvafiq servislər hazırlanır. Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımın təyinatı prosesinin VEMTAS (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərindən təşkil 20-dən artıq dövlət və özəl qurumun birgə fəaliyyəti əsasında reallaşdırılır. Ünvanlı dövlət sosial yardımını almaq üçün müraciət edən şəxsin fərdi identifikasiya kodu (FİN) və notarial qaydada təsdiq edilmiş ərizə nömrəsi ƏƏSMN tərəfindən "Elektron hökumət" portalına ötürüləcək. Portal tərəfindən həmin şəxsin ailə üzvlərinin FİN-ləri

və hər birinin adına olan mobil telefon nömrələri müəyyən edilərək servis vasitəsilə aidiyyəti mobil operatorlara ötürüləcək. Mobil operatorlar məlumatları yoxladıqdan sonra hər bir mobil nömrə üzrə son 1 ildə aparılmış ödənişlər barədə məlumatlar müvafiq servislər vasitəsilə portal üzərindən ƏƏSMN-ə qaytarılacaq. Bütün proseslər onlayn rejimdə avtomatik olaraq həyata keçiriləcək. Əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardımla bağlı qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə elektron qaydada məlumat veriləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci 23 fevral tarixli Fərmanı əsasında ünvanlı dövlət sosial yardımını mexanizminin təkmilləşdirilməsinə başlanılıb. Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışını təmin edəcək bu proses aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulub.

10 ayda 14 milyard manatlıq büdcə xərclənib

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 13 milyard 874,1 milyon manat vəsait daxil olmuş, büdcədən 13 milyard 925,3 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 51,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,1 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 5,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,2 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 5,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat təsdiq edilmişdir.



Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

• Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
• Xəstəliyin deyil xəstənin müalicəsi
• Yalnız təbii tərkibli potensialaşdırılmış dərman preparatlarından istifadə



MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, kliniki analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomoqrafiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikası və oxşar xəstəliklərlə differensial diaqnostikası aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir aparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatları ilə elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət"klinikas
Ünvan: 3-cü mkr. Pişəvari küç., 110
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) **430 89 89**
(050) / (055)
e-mail:bioklinik@biolojitetabat.az

22,4 milyard manatı xərclədik



2015-ci ilin yanvar-noyabr aylarında istehlakçılara 22,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çox məhsul satılmışdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ərzaq məhsulları, içkilər və bütün məmulatları üzrə satışın həcmi 9,6 faiz artaraq 11 milyard 185,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5 faiz artaraq 11 milyard 249,4 milyon manata bərabər olmuşdur.

ELEKTRON TİCARƏTDƏ DÖVRİYYƏ 2 DƏFƏ ARTIB

Cari ilin on bir ayında elektron pərakəndə ticarət dövryyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 11,5

milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınmışdır. Elektron ticarət dövryyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşmüşdür.

İCTİMAİ İAŞƏDƏ DÖVRİYYƏ 1 MİLYARDA YAXINLAŞIB

2015-ci ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 950,7 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 milyon manat təşkil etmişdir.

Azərbaycanda qızıl hasilatı 21% artıb

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qızıl hasilatı 2 min 42,8 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 21,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hasil edilən qızıl emala göndərilib. Azərbaycan hökuməti 2015-ci ilin yekunları üzrə qızıl hasilatının həcmi 2,243 min kq səviyyəsində proqnozlaşdırır.

Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda 1872,5 kq qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində "Gədəbəy" yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə "Gədəbəy" yatağından başlanılıb. "Qoşa" yatağından qızıl hasilatı isə 2013-cü ilin III rübündən həyata keçirilir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.



"Neft aşağı qiymətdə qala bilməz"

11 ilin ən aşağı səviyyələrinə geriləyən neft qiymətləri ilə bağlı OPEC-dən açıqlama verilib.

Neft ixrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Abdulla əl-Bədri, neft qiymətlərinin hazırkı aşağı axarının belə davam etməyəcəyini, bir neçə ay və ya bir il içində dəyişəcəyini söyləyib.

Yeni Dehliyə çıxış etmiş Abdulla əl-Bədri OPEC-in aqlabətən və ədalətli qiymətlər istədiyini, ABŞ-dakı neft ixracı

qadağasının götürülməsinin qiymətlərə təsir göstərməyəcəyini bildirib.

Brent nefti 36 dollarla 2004-dən bəri ən aşağı səviyyəyə geriləmişdi.



İnflyasiya açıqlandı

2015-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2014-cü ilin eyni dövrünə nisbətən cari ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,0 faiz bahalaşmışdır.



Yumurta istehsalı azalıb



Komitənin yaydığı məlumata görə, 2015-ci ilin yanvar-noyabr aylarında 1 milyard 402,6 milyon ədəd yumurta istehsal olunmuşdur. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz azdır.

Dövlət Statistika Komitəsi qiyməti günü-gündən qalxan yumurtanın istehsalının azaldığını açıqladı.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Yenilik və tərəqqi yolunda

Əsrlərin yadigarı Qəbələ... Azərbaycanın dilbər və səfali guşələrindən biri. Tarixin müxtəlif dövrlərində zəif inkişafı, əhalisinin çətin dolanışığı ilə seçilən rayon bu gün artıq, demək olar ki, yüksək iqtisadi yüksəlişi ilə fəxr duyduğumuz gözəl məkandır.



Azərbaycan Respublikasının şimal bölgəsində yerləşən Qəbələ rayonu qədim tarixi abidələri, zəngin flora və faunası ilə məşhurdur. Rayonun ətraf kəndləri Azərbaycanın ən məşhur meyvəçilik sahələrindən sayılır. Qəbələ rayonu dünya səviyyəli məhsulların istehsalı üçün əlverişli yer olub, münbit torpaq, bol dənli bitkiləri və inkişaf edən meyvə bağları ilə məşhurdur. Qədim tarixə malik Qəbələ həm də çox böyük turizm imkanlarına malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son onillikdə rayonda çoxlu mehmanxana və pansiyon tikilmişdir. Burada təkcə Azərbaycan vətəndaşları deyil, həm də MDB, Avropa, Amerika və Asiya ölkələrindən gələn qonaqlar üçün nəzərdə tutulmuş müvafiq infrastruktur yaradılmışdır.

Son illər Azərbaycanın dinamik iqtisadi inkişafını və bunun nəticəsi olaraq ölkəmizin hər bir bölgəsinin canlanmasını və tərəqqisini təmin edən mühüm amillərdən biri regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul olunmasıdır. 2004-cü ildən başlayaraq iki Dövlət Proqramı həyata keçirilmiş və hazırda 2013-2018-ci illəri əhatə edən proqramın icrası

uğurla davam etdirilir. Ötən 10 il ərzində regionlarda görülmüş işlərin miqyası çox böyükdür, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, yeni açılan sənaye və emal müəssisələri, həyata keçirilən infrastruktur layihələri, tikilib istifadəyə verilən səhiyyə, təhsil və mədəniyyət obyektləri, yollar və körpülər, parklar və xiyabanlar şəhər və kəndlərimizin simasını inandırılmaz dərəcədə dəyişmişdir. Bütün bu işlərin qısa zaman kəsiyində görülməsi insanı heyratə gətirməyə bilməz. Etiraf edək ki, Azərbaycanda heç vaxt bu möhtəşəmlikdə işlər həyata keçirilməyib.

Qəbələyə daxil olarkən istər-istəməz düşündürsən ki, quruculuq işləri bu rayondan da yan keçməyib. Ölkə prezidentinin bu bölgəyə müntəzəm səfərləri, meydana çıxan problemlərin yerində aradan qaldırılması, bununla bağlı prezidentimiz tərəfindən müvafiq sərəncamların imzalanması təqdirəlayiqdir. Hər dəfə yeni sənaye müəssisələri, təhsil və səhiyyə obyektləri açıldıqca yeni iş yerləri yaranır. Bununla yanaşı, əhalinin həyatıyanı sahələrində becərdikləri məhsullardan gəlir götürmək üçün geniş imkanlar açılır. Bu bərlı-bərəkətli

torpağın hər bir neməti yerli camaatın gəlirinə çevrilib. Belə ki, Konserv zavodu kəndlilərin yetişdirdiyi meyvələri şirələrə çevirir, Fındıq zavodu onlardan fındığı alıb ləpə istehsal edir, mal-qara ilə məşğul olan əhali isə ağartıları Süd zavoduna satır. Bununla da, burada yerləşən müəssisələr xammal ehtiyatını əldə etməklə əhalinin həyat səviyyəsinin yüksəlişini təmin edirlər.

Qəbələdə son zamanlar həyata keçirilən böyük miqyaslı işlərin başında Gilan Holding durur.

Gilan Holding fəaliyyətə başladığı gündən ticarət, ixrac-idxal əməliyyatları ilə məşğul olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni bazar münasibətlərinə keçid, sahibkarlıq fəaliyyəti üçün zəruri qanunların qəbul edilməsi ilə Gilan Holdingin fəaliyyət sahəsi də genişlənməmiş, şirkət yerli bazarda aparıcı mövqə tutmuşdur.

Bu gün Gilan Holding çoxprofilli konserndir. Sıralarında onlarla zavodu və böyük kollektivli birləşdirən bu konsernin fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişafına öz payını verməyə, ölkənin ixrac potensialının artırılmasına, yerli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluq səviyyəsinin artmasına və nəhayət, insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.

"Gilan" Azərbaycanın qeyri-neft sektorunun aparıcı müəssisələrindən biridir. Bu holdingin fəaliyyət dairəsinə yüngül və qida sənayesi, kənd təsərrüfatı, tikinti və tikinti materiallarının istehsalı, bank sektoru, sığorta, daşınma və turizm kimi sənaye sahələri daxildir. Gilan Holdingin Qəbələ rayonunda yerləşən müəssisələrindən biri də "Gilan Qida şəhərciyi"dir. Bura konserv zavodu, sənədləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavod daxildir.

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində (22 sentyabr 2014-cü il) Gilan Qida Şəhərciyi ilə tanış olarkən demişdir ki, burada müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının

uğurlu və davamlı xarakter daşdığını nümayiş etdirir.

Əsas 2005-ci ildə qoyulmuş, 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. 12 hektar ərazidə yerləşən zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıqla quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qatqısız şirələr, pürelər, mürəbbələr, duza qoyulmuş məhsullar, konsentratlar, konservləşdirilmiş məhsullar istehsal edilir və qablaşdırılmış formada buraxılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur. Ekoloji təmiz məhsullar istehsal edən şirkət hazırda məhsullarını yeni beynəlxalq bazarlara daxil etməkdədir. Şirkət distributor və satıcılar üçün müdaxilə olunmayan çatdırılma proqramını həyata keçirərək Azərbaycan ərazisində yerli çatdırılma və distribusiyaya şəbəkəsi yaratmışdır. Qəbələ Konserv Zavodunun istehsal etdiyi bütün məhsullar beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür.

Qəbələ Konserv Zavodu 10 ilə yaxın müddətdir fəaliyyət göstərsə də, yerli konserv bazarının liderinə çevrilmişdir. Bu gün zavod konservləşdirilmiş qida məhsullarının qabaqcıl istehsalçısıdır. Bütün bunlar şirkətin innovasiyalı inkişafının, istehsal proseslərinin təkmilləşdirilməsinin, yeni məhsul növlərinin işlənilməsi, hazırlanması, həmçinin, qabaqcıl texnologiyalardan istifadənin nəticəsidir.

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ almışdır.

İl ərzində 700 000 ton meyvə və nektarı istehsalı gücünə malik Qəbələ Konserv Zavodunun məhsulları 100% təbiiyyətinə, qatqısız və konservantsız hazırlanmağına tam zəmanət verir. Bu məhsullar sırasında "Jalə" və "Zolotoy Sad" – Albalı, Alma, Ananas, Armud, Banan, Böyürtkən, Çaytikanı, Çiyələk,

Ərik, Feyxoza, Gavalı, Göyəm, Heyva, Nar, Mango, Portaqal, Qara Qarağat, Şaftalı, Tomat, Üzüm, Zəngəli və Multivitamin çeşidləri ilə 100% təbiiyyətinə qorunmuş təbii meyvə şirə və nektarlarını göstərmək olar.

Qəbələ Konserv Zavodu fəaliyyət dövründə ISO 9001:2008, ISO 22000:2005, ISO 14001:2004, HACCP, IOAS, Koşeri və UKAS keyfiyyət və keyfiyyət nəzarət sertifikatlarını almışdır.

Brendlərinin dünya bazarına daxil edilməsi üçün mütəmadi olaraq əsas beynəlxalq sərgilərdə iştirak edən zavod son illərdə ProdExpo (Rusiya), SIAL (Çin), Berlinə Beynəlxalq Yaşıl Həftə (Almaniya), World Food (Ukrayna), World Food (Qazaxıstan), Fine Food (Yeni Zelandiya) kimi sərgilərdə də iştirak edib və istehsal etdiyi məhsullar qızıl medallara və digər mükafatlara layiq görülmüşdür.

Regionda beynəlxalq standartların tələblərinə cavab verən zavodun fəaliyyət göstərməsi regionların so-

sial-iqtisadi inkişafı istiqamətində müsbət addımdır, belə ki, əhalinin maddi rifah halının yaxşılaşdırılması ilə yanaşı, məhsulların keyfiyyətinin beynəlxalq standartlara cavab verməsi və onun müasir texnika və texnologiyalarla təchiz edilməsi əsl tərəqqidən xəbər verir. Qəbələ Konserv Zavodunun yenilik və tərəqqi yolunda inamı addımları onun ölkə iqtisadiyyatının inkişafında mühüm rolunun təcəssümüdür.

Qəbələ torpağının zəngin tarixi keçmişlə bugünün gələcəyə böyük inamla, nikbinliklə baxmağa ümid verir. Yeni təsərrüfat və istehsal təyinatlı obyektlərin işə salınması rayonun dinamik inkişafının göstəricisidir. Qəbələnin fəxri olan konserv zavodu da daim inkişafdadır. Qəbələ Konserv Zavodunun məhsullarının dünya brendləri sırasında özünə layiqli yer tutacağına şahidi olmaq ümidi ilə Qəbələdən ayrılınq.

Yeganə MƏMMƏDOVA

P.S. Məqalənin son cümlələri böyük ümidlər doğurur. Lakin yazımı bitirdikdən sonra sosial şəbəkədə bir yaxınının ABŞ-ın Virjiniya ştatındakı bir supermarketdə qürur hissi ilə çəkib paylaşdığı şəkil artıq məni daha da ruhlandırdı ki, Qəbələ Konserv zavodunun məhsulları bu gün dünya brendləri sırasında. Həmin şəklə oxucularımızla bölüşmək istədim.



Vergi Macəlləsinə dəyişikliklər sahibkarların vergi yükünün azaldılmasına xidmət edir

Azərbaycan Respublikası vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun AZƏRTAC-a eksklüziv müsahibəsi

- **Cənab nazir, artıq 2015-ci il başa çatmaq üzrədir. Ölkə Prezidentinin Fərmanı ilə 2016-cı ilin iqtisadi inkişaf proqnozları və büdcəsi də artıq təsdiq edilib. Vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı nə deyə bilərsiniz?**

- 2015-ci il də əvvəlki illər kimi ölkə iqtisadiyyatının uğurlu inkişafı ilə yadda qalacaq. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, həm Avropada, həm də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşandığı bir şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Doqquz ayda Azərbaycan iqtisadiyyatı bütövlükdə 3,8 faiz, qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Əhalinin pul gəlirləri 5,8 faiz artıb, inflyasiya kifayət qədər aşağı - 3,7 faiz səviyyəsindədir. Büdcə xərclərinin məlum səbəbdən azalmasına baxmayaraq, sosial infrastrukturun yaradılmasına lazım olan qədər vəsait ayrılmasa bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində həmişəki kimi, yenə də Azərbaycan vətəndaşı dayanır və bu gələcəkdə də belə olacaq.

Təbiiirdi ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən qədər təsir göstərib. Lakin Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qeyri-neft sektorunun inkişafı ilə bağlı vaxtında gördüyü tədbirlər nəticəsində iqtisadiyyatımızın qeyri-neft sektorunun yüksək sürətlə inkişaf etməsi bu mənfi təsirin aradan qaldırılmasına imkan verib və cari ilin ötən 11 ayı ərzində vergi daxilolmaları üzrə büdcə proqnozlarına atqılaması ilə əməl olunub.

Vergi orqanlarında ölkə başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilən islahatlar uğurla davam etdirilir. Bu gün Vergilər Nazirliyinin fəaliyyəti əsasən elektronlaşdırılmış, ölkə vətəndaşlarına ən çox sayda elektron xidmətlər göstərən bir dövlət qurumudur.

Mütarəqi vergi sisteminin formalaşdırılmasında biz beynəlxalq təcrübənin öyrənilməsinə, vergi inzibatchılığı sahəsində dünyada mövcud olan yeni innovativ layihələrin ölkəmizə gətirilməsi və uğurla tətbiq edilməsinə böyük önəm verir, dünyada vergi sahəsində aparıcı və nüfuzlu beynəlxalq təşkilatların hamısı ilə sıx əməkdaşlıq edirik.

Dünya Bankının beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri və biznes mühitinin əlverişliyi üzrə qiymətləndirməsini özümdə əks etdirən «Doing business 2016» hesabatı, eləcə də Dünya Bankı ilə PWC şirkətinin tərtib etdiyi «Paying taxes 2016» hesabatı ölkəmizin milli vergi sisteminin biznesin aparılması nöqtəyi nəzərdən yüksək dəyərləndirir. Azərbaycan bu hesabatlarda «Vergilərin ödənişi» meyarı üzrə dünyanın 189 iqtisadiyyatı arasında 34-cü yerdədir. Vergi inzibatchılığı sahəsində aparılan islahatlar, eləcə də vergi yükünün digər ölkələrlə müqayisədə xeyli az olması səbəbindən Azərbaycanın vergi sistemi vergilərin ödənilməsinin asanlığına görə bir çox inkişaf etmiş ölkələrin belə, göstəricilərini qabaqlayır. Dünya Bankı ölkəmizdə biznesə başlama imkanlarını dünya ölkələri arasında 7-ci yerdə dəyərləndirib. Bunlar çox mühüm göstəricilərdir və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın vergi sisteminin inkişaf səviyyəsinə verilən qiymətdir.

Lakin bunlar bizi qətiyyəyn qane etmir, çünki dövlət başçısı tərəfindən bizim qarşımızda büdcənin cari xərclərinin əsasən vergi orqanlarından və qismən də gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına formalaşdırılması kimi məsul bir vəzifə qoyulub. Cənab Prezidentin tələbi budur ki, vergi orqanları daha şəffaf və səmərəli işləməli, büdcəyə daha çox vəsait toplamalıdır. Bunun üçün bütün imkanlar, ehtiyatlar səfərbər olunmalı, vergi bazası genişləndirilməlidir. Sahibkarlar da ölkə başçısının vurğuladığı kimi, vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, biznes mühitinin daha da yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Biz Maliyyə Nazirliyi ilə birlikdə, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının yaxından köməyi ilə qarşımızda duran bu vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirməyə çalışırıq.

- **Prezident İlham Əliyevin Fərmanı ilə Vergi Macəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik sənədləri artıq təsdiq edilib. Macəlləyə edilmiş əsas dəyişikliklər nədən ibarətdir və bu dəyişikliklər hansı zərurətdən irəli gəlir?**

- Məlumdur ki, ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunur.

Ölkə başçısının vurğuladığı kimi, indi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vergi orqanları üçün bu situasiyanın xüsusiyyətlərindən biri də odur ki, neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmalarının da azalmasına baxmayaraq, büdcəmizin sosial yönümlüliyünün saxlanılması, nisbətən aztəminatlı təbəqələrə, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılıb, müvafiq dövlət qurumları ilə razılaşdırmaqla Vergi Macəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib. Bu dəyişikliklər Milli Məclisdə geniş müzakirə olunaraq, 2015-ci ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Vergi Macəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatchılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Dövlət büdcəsinin icrası

ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

Vergi Macəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq, fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Bilirsiniz ki, dövlət başçısının apardığı sosial-iqtisadi siyasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Macəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımdan tam bəhrələncəkdir.

Sözügədən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının ləqallaşmasını təşviq edəcəkdir. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcəkdir.

Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması döviyyəsi 200.000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcəkdir ki, bu da vergi inzibatchılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcəkdir.

Digər mühüm məsələ, ticarət və ictimai işə sektorunun vergiyə cəlb edilməsindəki dəyişikliklərə əlaqədardır. Vergi Macəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə döviyyəsinin asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış döviyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyicilərinin sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərin satış döviyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai işə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcəkdir. Satış döviyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərinə 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.

Ticarət döviyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Macəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Macəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər.

Fürsətdən istifadə edərək, bir mühüm məsələyə toxunmaq istərdim. Son zamanlar Vergi Macəlləsinə edilmiş dəyişikliklərə bağlı kütləvi informasiya vasitələrində bəzi yanlış şərhlərini verildiyi, ticarət və ictimai işə sektorunda vergi yükünün artırılması ilə bağlı müəyyən fikirlərin yer aldığı müşahidə olunur. Mən qətiyyətlə bildirirəm ki, bu tamamilə yanlış məlumatlardır və ola bilsin ki, insanları bilərəkdən çaşıdırmaq məqsədi daşıyır. Sözügədən dəyişiklik vergi inzibatchılığının sadələşdirməklə yanaşı, adicəkilən vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət döviyyələrinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələncəkdir.

- **Fəzil müəllim, vətəndaşların marağına səbəb olan mühüm dəyişikliklərdən biri də daşınmaz əmlakın təqdim edilməsində əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizminin yenilənməsidir. Bu sahədə aparılmış dəyişikliklər nədən ibarətdir?**

- Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi indi daha da sadələşdirilib və bu sahədə də vergi yükü əhəmiyyətli şəkildə azaldılıb.

Vergi Macəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzillər və digər daşınmaz əmlakların təqdim edilməsindən sadə dildə desək, satılmasından əldə olunan gəlirlər təqdim edən şəxs tərəfindən vergi orqanlarına müvafiq bəyannaməni təqdim olunmaqla vergiyə cəlb edilirdi. Bir çox hallarda təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlərin olmaması, bu əməliyyatlardan əldə edilən gəlirlərin vergiyə cəlb edilməsində çətinliklər və narazılıqlar yaradırdı.

Vergi Macəlləsinə edilmiş dəyişikliklərlə, daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır.

Bir vacib məsələni də xüsusi vurğulamaq istəyirəm ki, fiziki şəxsin əzi 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Macəlləsinin 13.2.7-ci maddəsində



nəzərdə tutulan ailə üzvləri tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir.

Mülkiyyatında olan yaşayış və qeyri-yasayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər hər kvadratmetr sahəyə görə 15 manat müvafiq əmsallar tətbiq etməklə ödəyəcəklər. Yəni, şəxslər yaşayış və qeyri-yasayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar.

Vergi yaşayış və qeyri-yasayış sahəsinin ümumi sahəsindən tutulacaq və bu zaman hesablanmış məbləğə Vergi Macəlləsində təsbit edilmiş zona əmsalları tətbiq olunacaq.

- **Tikinti sektoru ölkə iqtisadiyyatının inkişaf edən mühüm sahələrindən biridir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi inşaat sektorunda çalışan vergi ödəyicilərinə nə verəcəkdir?**

- Vergi Macəlləsinə edilmiş dəyişikliklər tikinti sektorunun fəaliyyətinin canlandırılmasına və bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasına hesablanıb. İlk növbədə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib.

Vergi Macəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. Həmin şəxslər təməl işlərinə başladığıda, tikilən binanın layihə üzrə sahəsinin hər kvadratmetri üçün 10 manat məbləğinə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanlarına təqdim edirdilər. Təməl işlərinə başlanılmış binanın tikilib-tikilməməsindən asılı olmayaraq hesablanmış sadələşdirilmiş vergi bərabər hissələrlə 8 rüb ərzində büdcəyə ödənilirdi.

Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yasayış sahələrinin hər kvadratmetri üçün 225 manat məbləğinə yenə də ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə təsdiq edilmiş əmsallar tətbiq edilməklə ƏDV tutulan minimum döviyyə müəyyən edilərək həmin sahələrin təqdim edildiyi ayda ƏDV hesablanaraq büdcəyə ödənilirdi.

Vergi Macəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başlandıqı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edildilər.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar tərəfindən yaşayış və qeyri-yasayış sahələrinin təqdim edilmə dəyərinə ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasında fərqedən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlakla görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir.

Vergi Macəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaq.

- **Macəlləyə edilən dəyişikliklərdən biri də idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlıdır. Çıxışlarınızın birində Azərbaycanda idman mərc oyunları bazarının illik döviyyəsinin təqribən 300 milyon manat olduğunu qeyd etmişdiniz. Yeni qaydalar büdcədə artıma səbəb olacaqmı?**

- Müasir dünyada dövlətlər büdcələrini formalaşdıraraq zaman zaman ölkənin potensialının səmərəli istifadə olunmasına çalışırlar. Bu baxımdan leqal mərc oyunları dünya təcrübəsində büdcəyə gəlir gətirən əsas sahələrdən biridir. Azərbaycanda da bütün dünyada olduğu kimi idman mərc oyunları keçirilir. Məlum olduğu kimi, idman mərc oyunlarından əldə edilən uduşlar 2013-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin gəlir vergi-

sindən azad edilib.

Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırılmasına, oyunların əhatə dairəsinin genişlənməsinə və bu sahədən əldə edilən gəlirlərin artmasına səbəb olub. İdman mərc oyunları dövlət büdcəsi üçün potensial gəlir mənbələrindən biridir və bütün bunlar həmin sahədən əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Bu məqsədlə Vergi Macəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutan müddəələr daxil edilib. Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması qeyri-neft sektorundan büdcə daxilolmalarının artmasına səbəb olacaqdı.

- **Vergi Macəlləsindəki hansı digər mühüm dəyişiklikləri qeyd edərdiniz?**

- Qeyd etdiyim kimi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Bundan başqa, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcmi 60.000 manatdan 100.000 manatadək artırılıb. Bu dəyişikliklər, ƏDV qeydiyyatında olan şəxslərə sadələşdirilmiş vergitutma metoduunu tətbiq etmələrinə şərait yaradır və vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edir.

Bundan başqa, Vergi Macəlləsinə edilmiş dəyişikliklərlə, prioritet sahələr üzrə idxalda ƏDV-dən azad olmaların siyahısı Vergi Macəlləsinə daxil edilib. Bu isə o deməkdir ki, həmin siyahıda dəyişiklik yalnız Milli Məclisdə müzakirə olunduqdan və cənab Prezident tərəfindən imzalandıqdan sonra mümkün olacaqdı.

Hüquqi şəxslərin əmlak vergisi sahəsində bəzi dəyişikliklər var. Son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində də əldə edilmiş nailiyyətlər sırasında «Azerspace» telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri var. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada «Azərkosmos» ASC kimi yeni bazar iştirakçlarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Bu səbəbdən bir çox ölkələrdə kosmik əməliyyat sahəsində çalışan şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün onlara vergi və gömrük güzəştləri tətbiq edilir. Bu addımların arasında kosmik əmlakın əmlak vergisindən azad edilməsi ilə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Vergi Macəlləsinə edilmiş dəyişikliklərə əsasən, peyklər və digər kosmik obyektlər əmlak vergisindən azad edilib.

Yeniliklərdən biri də mədən vergisi ilə bağlıdır. Vergi Macəlləsi qüvvəyə mindiyi tarixdən etibarən mədən vergisinin dərəcələrində dəyişikliklər edilməyib. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun inkişafı qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələrinə yenidən baxılmasına zəruri edirdi. Bu baxımdan qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələri optimallaşdırılıb. Bu dəyişiklik dövlət və bələdiyyə büdcələrinə daxilolmaların artmasına müsbət təsir göstərəcəkdir. Xüsusilə bələdiyyə büdcələrinə artımlar gözlənilir. Çünki bir sıra qeyri-filiz təyinatlı mədən məhsulları bələdiyyə mülkiyyətinə aid edilib.

- **Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində döviyyəsinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qərarlar geniş rezonans doğurub. Bu dəyişikliklər hansı zərurətdən irəli gəlir? Bu barədə bir qədər məlumat verməyinizi istərdik...**

- Ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların döviyyəsinin tənzimlənməsi hər bir ölkədə dövlətin xüsusi nəzarətində olur və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması zamanın tələbidir. Bununla əlaqədar, belə malların döviyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalər və Cinayət Macəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Macəlləsinə daxil edilib.

İnzibati Xətalər Macəlləsinə edilmiş dəyişikliyə əsasən, bütün məmulatların pərakəndə satış istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Macəlləsinə edilmiş dəyişikliyə əsasən, bütün məmulatlarının pərakəndə satış istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, bütün məmulatların topdan satışı da bu qanunun əhatə dairəsinə düşür.

Dəyişikliklərə əsasən, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla) saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib.

Qeyd edim ki, ölkədə aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır. Ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür. Son illər ərzində Azərbaycanda elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən ödəniş sistemi infrastrukturunu yaradılıb. Hazırda əhalinin bütün təbəqələri plastik kartlardan istifadə edir.

(davamı 4-cü səhifədə)

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq forumlarda iştirak etmişdir



Bank işi kafedrasının müdiri - iqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov 24- 26 noyabr 2015 - ci il tarixində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində «V poiskax utraçennogo rosta» mövzusunda II Beynəlxalq Forumda iştirak etmişdir. II Beynəlxalq Forum çərçivəsində Nobel mükafatçısı laureatı, Harvard universitetinin professoru Elvin Eliota Rotanın açıq mühahizə-rəsinin diskussiyalarında iştirak etmişdir.

Professor Zahid Məmmədovun «Müasir pul - kredit siyasəti: tormoz və ya akselerator» mövzusunda keçirilən elmi konfransda «Problemü obespeçeniä finansovoy stabilnosti v Azerbaydjane» adlı məruzəsi təqdim olunmuşdur.

Eyni zamanda professor Zahid Məmmədov Moskva şəhərində K.Ə.Kərimov adına Gimnaziyanın himayəçilər şurasının davəti ilə yuxarı sınıf şagirdlərinə Unek-in tanıtım proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEK) təhsil almanın üstünlükləri mövzusunda məruzə ilə çıxış etmiş və çox saylı suallara cavab vermişdir. Bu il 50 -ə moskvalı şagirdlərin UNEC-ə qəbul olunması nəzərdə tutulur.

26 noyabr 2015-ci il tarixində isə Sankt-Peterburq Dövlət İqtisad Universitetinə 85 illik yubiley çərçivəsində düzənənən İqtisadi konqressdə aktiv iştirak etmişdir. Konqressdə «Qazprom» ASC idarə heyətinin sədri Miller A.B., «Rusiya Dəmir yolu» ASC prezidenti Belozeroov O.B., RF Mərkəzi Bankın idarə heyətinin üzvü, prof. Savinskaya N.A. məruzələri ətrafında müzakirələrdə iştirak etmişdir. Sankt-Peterburq Dövlət İqtisad Universitetinə 85 illik yubiley çərçivəsində hazırlanan «Banki i finansovie rinki XXI veka - potentsial razvitiä» adlı elmi nəşrə professor Zahid Məmmədovun «Maliyyə böhranı fonunda alternativ maliyyə institutlarının fəaliyyətində yeni meyillər və perspektivlər» mövzusunda məqaləsi daxil edilmişdir.

Məhsullarını daha 5 ölkəyə ixrac etməyə başlayıb

Göyçay rayonunda fəaliyyət göstərən «AzNar» QSC-nin nar emalı zavodunda istehsal edilən müxtəlif çeşidli məhsullar dünya bazarlarına çıxarılıb.

QSC artıq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstan bazarlarına da «Grante» məhsullarının ixracına başlayıb.

«AzNar» QSC-nin baş direktoru Fərac Əhmədov bildirib ki, müxtəlif çeşiddə məhsul istehsal edən zavod bir neçə ildir ABS, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya və İsrailə «Grante» adı altında nar, heyva və alma şirələri, cəm və kəmpot ixrac edir. Ümumilikdə 100 nəfər işçinin çalışdığı zavod ildən-ildə məhsulların keyfiyyətini yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyub. Görülən işlər nəti-



cəsində bu ildən başlayaraq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstana da «Grante» məhsulları ixrac olunur. Müəssisə bu ildən yerli və xarici bazarda rəqabətə davamlı müxtəlif meyvəli kəmpotunu da istehsal etməyə başlayıb. İtaliyadan gətirilən avadanlıqların quraşdırıldığı zavodda heç bir qəti olmadan təbii yolla hazırla-

Professor Zahid Məmmədovun Sankt-Peterburq Dövlət İqtisad Universitetinin 85 illik yubiley çərçivəsində «Təşəbbüskar universitetə doğru» mövzusunda seminar-diskussiyada və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru Maksimsev İ.N. tərəfindən düzənənən rəsmi təntənəli qəbulda (ABŞ və Avropa İttifaqının ən qabaqcıl universitetlərinin rektorları, MDB üzv

ölkələrindən yalnız Belarus Dövlət İqtisad Universitetinin rektoru və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru hörmətli Muradov Ə.C. dəvət olunmuşdur) Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru hörmətli Ə.C.Muradovun təbrik məktubu böyük alqışlarla dinlənilmiş və qəbul edilmişdir.

Rəsmi təntənəli qəbulda yubiley iştirakçılarına hal- hazırda RF Təhsil və elm naziri Livanov Bakıya rəsmi ziyarəti Azərbaycan Dövlət İqtisad Universitetində olması böyük saygınlıqla qəbul edilmişdir.

Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru Maksimsev İ.N. a universitetlərimiz arasında elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.C. Muradova minnətdarlığını bildirdi



və onun adına təşəkkür məktubunu təqdim etmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEK) Bank işi kafedrasının müdiri, professor Zahid Məmmədov Rusiyanın nüfuzlu ali və orta təhsil məktəblərində də olub. O, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində keçirilən II Beynəlxalq Forumda «İtirmiş iqtisadi yüksəliş axtarışında» mövzusunda çıxış edib. Həmçinin Nobel mükafatçısı, Harvard Univer-

sitetinin professoru Elvin Eliota Rotanın açıq mühazirəsinin müzakirələrinə qatılıb.

Forum çərçivəsində «Müasir pul kredit siyasəti: əyləc və ya akselerator» mövzusunda həsr olunan elmi konfransda professor Z.Məmmədovun «Azərbaycanda maliyyə stabil-liyi problemlərinin təminatı» adlı məruzəsi təqdim olunub.

Rusiya səfər çərçivəsində professor Z.Məmmədov Moskva şəhərində K.Ə.Kərimov adına Gimnaziyanın himayəçilər şurasının dəvəti ilə yuxarı sınıf şagirdləri ilə görüşüb. Onlara UNEC haqqında ətraflı məlumat verib, təbiiq olunan yeniliklərdən və buradaktəhsilin üstünlüklərindən danışıb.Professor şagirdlərin universitetlə bağlı suallarını cavablandırıb. Gimnaziyaadan bildirilib ki, yeni tədris ilində 50-yə yaxın şagirdin UNEC-ə qəbul olunması gözlənilir.

Professor Z.Məmmədov Sankt-Peterburq Dövlət İqtisad Universitetinin 85 illik yubileyi münasibətilə təşkil olunan iqtisadi konqressdə iştirak edib. Konqressdə Rusiyanın dövlət qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

Z.Məmmədovun «Maliyyə böhranı fonunda alternativ maliyyə institutlarının fəaliyyətində yeni meyillər və perspektivlər» mövzusunda məqaləsi Sankt-Peterburq Dövlət İqtisad Universitetinin 85 illik yubileyi çərçivəsində hazırlanan «XXI əsrin bankları və maliyyə ba-

zarları – inkişaf potensialı» adlı elmi nəşrə daxil edilib.

Universitetin rektoru, professor İ.A.Maksimsev yubileyi münasibətilə rəsmi qəbul təşkil edib. Avropanın nüfuzlu universitetlərinin rektorlarının dəvət olunduğu tədbirdə professor Z.Məmmədov UNEC-in rektoru, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib və hədiyyəni təqdim edib. Rektor İ.A.Maksimsev göstərdiyi dəstəyə və diqqətə görə UNEC rəhbərliyinə təşəkkür məktubu göndərüb.

işçi qulluq edir.

Həmçinin «AzNar» QSC-nin emal zavodu Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə, müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni sex yaradılıb. Tum müasir avadanlıqlarda qurudulur və yağ əldə olunur. Nar tumunun yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir. Narın qabığından çoxlu tanın maddəsi olduğu üçün bazarda ona böyük tələbat var. Nar qabığının qurudulması və məhsulun istehsalı üçün Almaniyaadan avadanlıqların alınması nəzərdə tutulur. Nar tumu və qabığından hazırlanan məhsulların satışı üçün Rusiya və İsraill şirkətləri ilə razılıq əldə edilib.

nan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Zavodun məhsulları əsasən Rusiyaya göndərilir. Rayonda meyvəçiliyin inkişafına təkan verən «AzNar» QSC indiyədək 1160 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, giləvə və ərlik bağı salıb. Meyvə bağlarına 200 nəfər

tışı inzibati xəta hesab olunur və 100 manat cərimə olunur. Lakin ictimai işə obyektlərində, kafələrdə, restoranlarda spirtli içkilərin süzülmə ilə satışı nəzərdə tutulduğundan, yeni orada alıb içildiyindən inzibati məsuliyyətin təbiiq nəzərdə tutulmur. Spirtli içkinin satışı, ictimai işə xidmətinin tərkib hissəsi hesab olunur. Nazirlər Kabinetinin qərarına görə, ictimai işə müəssisələrində məhsulu bağli formada təqdim etmək olmaz. İçki menyusunun tərkib hissəsidir, onun dəyəri nəğd qaydada ödənilə bilər».

Azərbaycan şirkəti Rusiyada 21 mərtəbəli mehmanxana tikəcək



"Günəşli" yatağında yanan neft quyuları tam söndürüldü

"Günəşli" yatağında yanan 10-cu özüldə neft quyuları tam söndürüldü. Bunu Trend-ə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi.

Yanan qaz quyularının söndürülməsi yekun mərhələdir. N.Quliyev bildirib: "Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yangın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək".



Azərbaycanın energetika naziri "Şərq-Qərb" qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək

Azərbaycanın energetika naziri Natiq Əliyev Türkmənistanın Balkan vilayətində ölkənin şərq hissəsinin iri qaz yataqlarını onun qərb regionları və Xəzər dənizi sahilləri ilə birləşdirən "Şərq-Qərb" qaz boru kəmərinin dekabrın 23-də keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcək.



Bu barədə AZƏRTAC-ə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkmənistanın Neft-qaz Sənayesi və Mineral Ehtiyatlar naziri Məhəmmədnuir Halilov tərəfindən Azərbaycanın Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsinə uyğunluq ifadə edilib. Qeyd olunub ki, bu layihə Türkmənistan

Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin şəxələndirilməsi, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacaq. Bu baxımdan, "Şərq-Qərb" qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivə vədə edən layihə kimi nəzərdən keçirilir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın energetika naziri Natiq Əliyev "Şərq-Qərb" qaz kəmərinin açılış mərasimində iştiraka dəvət edilib.

AGBank filiallarını birləşdirəcək

Xidmət növlərinin və şərtlərinin vahid şəkə salınması, həmçinin göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AGBank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.

Bankdan verilən məlumata görə, optimallaşdırılma nisbətən kiçik filialların birləşərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzibati xərclərin azaldılmasına da xidmət edəcəkdir.

Bela ki, optimallaşdırılma prosesinə əsasən "İnşaatçılar" və "Azadlıq" filialları "Elmlər" və "Nə-

simi" filialları ilə birləşəcəkdir. Qeyd edək ki, filialların bütün öhdəlikləri, sənədləşən bütün müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaqdır. Coğrafi baxımından qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib.

"Onu da qeyd edək ki, filialların birləşdirilməsi bankın inkişaf strategiyasının davamı olaraq bank xidmətlərinin elektron sistemə inteqrasiya prosesinin bir hissəsidir. Günümüzə müasir hədəf olunan yeni texnologiyaların inkişafı bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır. Bu inki-



şafın bir nümunəsi kimi "İnternet Banking" xidməti, ödəniş terminaları kimi özünəxidmət vasitələrini qeyd etmək olar.

Dövrün tələblərinə uyğunlaşmağa və müştərilərinin ehtiyaclarını tam şəkildə ödəməyə can atan AGBank yeni, geniş və rahat konseptual filiallar yaradaraq xidmət səviyyəsini artırmaq və modernizasiya prosesinə dəstək olmaq üçün çalışır", - Bankın məlumatında deyilir.

"Akkord": 5 yeni yaşayış kompleksinin tikintisinə başlayırıq

"Akkord" Sənaye Tikinti Korporasiyası ASC qarşından gələn 2016-cı ildə yaşayış komplekslərinin tikintisi üzrə 5 yeni layihəyə start verməyi nəzərdə tutur. Bu barədə "Akkord" şirkətindən bildirilib. "2015-ci ildə yeni korporativ idarəetmə sistemə keçid prosesini davam etdirən ASC-nin bazasında yaradılan törəmə müəssisələrin ötən müddət ərzində öz istehsal potensiallarını xeyli artırmağa nail olması daxili imkanlardan maksimal şəkildə yararlanmaqla müasir yaşayış komplekslərinin tikintisini həyata keçirmək üçün əlverişli imkanlar yaradıb. Bu realığı dəyərləndirən şirkət rəhbərliyinin verdiyi qərar əsasında, artıq 5 belə layihə hazırlanıb.



komplekslərində gələcək sakinlərin rahat yaşayışı üçün bütün şərtlər nəzərə alınıb".

"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası Abşeron rayonunu Xocahəsən kəndində 15 binadan ibarət olan şəhərcik salmağı planlaşdırır. 12 mərtəbədən ibarət olacaq binalarda 98 min kvadratmetr yaşayış sahəsi olacaqdır.

NİSBƏTƏN BÖYÜYÜ NOVXANIDA TİKİLƏCƏK

"Akkord"un digər bir layihəsi "Novxanı Park" layihəsidir. Bu layihə üzrə 7-9 mərtəbəli 54 binanın tikilməsi planlaşdırılır. Şəhərcikdə 215 min kvadratmetrə yaxın yaşayış sahəsinin

olması nəzərdə tutulur. "Mərdəkan bağları" layihəsi üzrə isə 5-6 mərtəbəli 15 binanın tikilməsi nəzərdə tutulur.

ƏN BÖYÜK LAYİHƏ BADAMDARDA OLACAQ

"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası "Badamdar Kanyon" adlı nəhəng mənzil tikintisi layihəsini də həyata keçirməyi planlaşdırır.

Böyük Bakı ərazisində salınacaq yaşayış kompleksində 16-26 mərtəbəli 32 bina tikiləcəkdir. Binalarda 406 min kvadratmetrə yaxın yaşayış sahəsi olacaqdır. Bu da təxminən 5000 ətrafında mənzil deməkdir.

Bunlardan başqa, "Akkord" Biləcəri qəsəbəsində "Biləcəri Bazar" layihəsini həyata keçirməyi planlaşdırır. Layihə üzrə 16 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, "Akkord" son 10 ildə 3,5 milyard dollarlıq döriyyəyə malik olmuş nəhəng korporasiyadır. Şirkət 2005-2015-ci illərdə daşınmaz əmlak sahəsində 500 milyon dollar döriyyəyə malik olub.

«Золото не меняет своей природы: оно может быть в слитках, брусках, монетах; оно не имеет национальности, оно издавна и всем миром принимается за неизменную ценность. Несомненно, что еще и сегодня стоимость любой валюты определяется на основе прямых или косвенных, реальных или предполагаемых связей с золотом».

Шарль де Голль, Президент Франции (1959-1969 гг.)

Мировая экономика в последние десятилетия вошла в зону резких изменений, связанных с обострением политических противоречий между странами, экономическими кризисами, колебанием цен на важнейшие сырьевые и продовольственные товары и др. В этих условиях усиливаются нежелательные процессы в экономике стран, такие как падения курса национальных валют, рост государственного долга, инфляция, обнищание населения ...

В сложившейся ситуации перед государствами возникает сложная задача - выработка эффективной экономической политики, важнейшим элементом которой является валютное регулирование. Выверенное валютное регулирование или валютная политика оказывает серьезное влияние как на экономический рост в

технологии), 10-20 условных строительно-технических объектов-представителей.

Текущий валютный курс может отличаться от ППС по целому ряду причин. В условиях углубления международного разделения труда принимаются во внимание не только различия в весах товаров и услуг, входящих в потребительскую корзину, но и целый ряд дополнительных факторов. Необходимо учесть, что валютный курс зависит от таких экономических факторов, как рост ВВП на душу населения, темпы роста объемов производства, развитие внешней торговли, динамики цен, состояние денежного обращения, уровень процентных ставок, состояние государственного и валютного регулирования. Находясь в тесной взаимосвязи с важнейшими макроэкономическими показателями, валютный курс испытывает не только воздействие внеш-

ности золота - уния по цене 35 долларов.

По Бреттон-вудскому соглашению впервые был введен фиксированный режим валютных курсов, что допускало отклонение рыночных обменных курсов валют от официально заявленных паритетов в ту или другую сторону в очень небольших пределах (0,75-1%). Другими словами, впервые был создан механизм фиксированных валютных курсов, просуществовавший с 1944-го по 1971 год и обеспечивший относительно длительную стабильность обменных курсов валют.

Как правило, страны - участницы Бреттон-вудского соглашения стремились поддерживать выбранный режим валютного курса. К способам, с помощью которых правительство могло воздействовать на валютный курс в условиях фиксированного обменного курса, относились:

Руфат КУЛИЕВ,
д.э.н., профессор, заведующий кафедрой Азербайджанского Технического Университета, Депутат Милли Меджлиса Азербайджанской Республики

лары на золото, и, таким образом, поставил точку в истории о Бреттон-Вудском соглашении. Таким образом, поскольку американский доллар стало невозможным конвертировать в золото, исчезло теоретическое ограничение для роста денежной массы, чем и воспользовались США в полной мере.

Переход от Бреттон-вудской валютной системы, к системе свободно колеблющихся или плавающих валютных курсов был осуществлен в середине 70-х годов прошлого века. С переходом в 1976 году к Ямайской валютной системе начался период усиления тенденций дерегулирования валютных отношений и ограничения государственного вмешательства в функционирование валютного рынка.

Переход к рыночному курсообразованию должен был обеспечить приспособление экономики отдельных стран к постоянно меняющимся условиям мирового рынка и автоматически поддерживать равновесие платежных балансов. Эта система получила название управляемых плавающих валютных курсов, поскольку государства часто вмешивались в функционирование

нальных валют, чтобы помочь экономике. По оценке Ву, занижение валютного курса - это сравнительно безболезненный и простой политический прием, призванный повысить конкурентоспособность своих товаров и услуг на международных рынках. Другие способы улучшения экономического состояния, например структурные реформы, осуществить гораздо тяжелее. «В мире, где почти исчерпаны источники для дальнейшего роста, а политических инструментов не хватает, валютные войны» сохраняются надолго», - отмечается в исследовании. Двумя наиболее пострадавшими государствами от «валютных войн» станут США и Китай, полагают аналитики. Опасность для их экономик от дорогого доллара и юаня исходит от того, что крупнейшие американские и китайские компании получают до 40% выручки за рубежом.

В условиях происходящих в мировой экономике катаклизмов, представляет значительный интерес ситуация сложившаяся с курсом национальной валюты Азербайджана.

Национальная валюта страны - манат, на протяжении длительного времени являлся самой

Парад девальваций национальных валют или валютное регулирование в условиях глобальных трансформаций

стране, так и на повышение инвестиционной привлекательности экономики.

Современная валютная политика должна быть направлена на решение следующих задач: поддержание рентабельности экспорта и стабильности курса национальной валюты, а также разумный компромисс между защитой внутреннего рынка и его конкурентностью. В основе валютной политики лежит понятие валютного или обменного курса.

Экономические операции между участниками международных отношений невозможны без обмена одной национальной валюты на другую. Пропорции, в которых обменивается валюта одной страны на валюту другой, называется валютным курсом. Другими словами, каждая иностранная денежная единица имеет валютный курс - цену, выраженную в национальной валюте другой страны. Объективной основой такой «цены» денег, как валютный курс, является покупательная способность одной валюты по сравнению с другой. Валюты с большей покупательной способностью являются «сильнее» других.

Попытки исследования изменений валютного курса предпринимались уже давно. Наиболее популярной и, пожалуй, одной из первых теорий определения валютного курса является теория паритета покупательной способности (ППС), выдвинутая в 1556 году испанским ученым Мартином де Ащилкуета Наварро и позже явившаяся предметом исследования Д. Рикардо, Д. Юма, однако наиболее полный и всесторонний ее анализ был сделан Густавом Касселем в начале XX века. Согласно этой теории цена товара в одной стране должна соответствовать цене на такой же товар в другой стране, пересчитанной по текущему курсу, или, другими словами, одна и та же корзина товаров должна одинаково стоить и в США, и в Азербайджане, и в Японии, и в других странах.

Именно такой подход использует журнал «Экономист» (The Economist), когда каждый год публикует равновесные валютные курсы, рассчитанные при условии, если бы и Биг-Мак в ресторанах «Мак-Дональдс» продавался по одной цене во всех странах мира, где такие рестораны находятся, то есть индекс Биг-Мак (Big Mac Index). Теоретически, учитывая, что гамбургер состоит из стандартных пищевых компонентов, во всех странах он должен продаваться приблизительно по одной цене, в соответствии с законом единой цены, но в реальности происходит нарушение этого закона, и существуют значительные отклонения валютных курсов от паритета покупательной способности.

В середине 2015 года Биг-Мак в США стоил 4,79 долларов. При этом, самым дешевым Биг-Маком можно "полакомиться" в Венесуэле - за 0,67 доллара (недооценка на 86%), потом идет Украина - 1,55 (-67,7%), а за ними Индия, где цена за этот бутерброд 1,83 доллара (- 61,7%). Самый дорогой Биг-Мак можно купить в Швейцарии - за 6,83 доллара (+42,4 %), затем идут Норвегия - 5,65 (+17,9%), Швеция - 5,13 (+7%) и Дания - 5,08 (+6%). У остальных стран Биг-Мак продается дешевле, чем в США: в так называемом "ареале Евро" цена за этот продукт фаст-фуда придется заплатить 4,05 доллара (3,70 Евро в местной валюте), что на 15,4% меньше, чем в США.

Однако при определении паритетов покупательной способности валют сопоставлять только товарную потребительскую корзину стран весьма проблематично, так как практически невозможно выделить даже две страны с совершенно одинаковым набором потребляемых товаров, так как на потребление влияют кроме всего прочего традиции, климатические условия, мода, привычки населения конкретной страны. Это означает, что полученная таким образом оценка будет иметь ограниченную достоверность.

Для качественного проведения сопоставлений оптимальным считается набор из 600-800 потребительских товаров и услуг, 200-300 инвестиционных товаров (машины, оборудование,



них экономических факторов, но и его колебания свидетельствуют об изменении места страны в мирохозяйственных связях.

Под влиянием вышеотмеченных факторов валютный курс может изменяться. Снижение курса национальной валюты свидетельствует о ее обесценении, то есть девальвации, а повышение курса национальной валюты является ее ревальвацией.

Результатом роста курса национальной валюты является рост цен национальных товаров на мировом рынке, выраженных в иностранной валюте, что приводит к сокращению их экспорта, конкурентоспособность которого снижается. При этом цены на иностранные товары, выраженные в национальной валюте, снижаются, и импорт иностранных товаров растет.

При падении курса национальной валюты происходит снижение цен национальных товаров на мировом рынке, выраженных в иностранной валюте, что ведет к росту экспорта, конкурентоспособность которого возрастает. Одновременно цены на иностранные товары, выраженные в национальной валюте, становятся выше, в результате чего импорт сокращается.

Регулирование валютного курса является настолько важной проблемой, что многие исследователи в первую очередь анализируют механизм поддержания соотношения между обменным курсом валюты одной страны к валюте другой страны, а не сущности валютного курса как цены денег, в которой выражается покупательная способность одной валюты по сравнению с другой.

В 1944 году в результате Бреттон-Вудской (штадт Нью-Хэмпшир, США) конференции была создана международная валютная система, сформировавшаяся после второй мировой войны и базировавшаяся на приспособлении национальных валютных систем к валютным системам ведущих в то время государств, прежде всего к доллару США и золоту. Нажившись на Мировых войнах США к 1947 году имели в своем распоряжении до 70% всех мировых запасов золота, а ВВП страны превышал 50% общемирового. Фактически, доллар стал одним из видов мировых денег, что возлагало большую ответственность на данную валюту. В связи с этим получил жизнь термин «золотовалютный курс» и была зафиксирована официальная стои-

во-первых, использование механизма валютных интервенций; во-вторых, осуществление девальвации и ревальвации своей валюты для поддержания ее паритета.

Но если наблюдаемое отклонение курса валюты от паритета отражало фундаментальные изменения в условиях обеспечения состояния долгосрочного равновесия экономики, то корректировалась основа обменного курса валюты, то есть устанавливался новый паритетный обменный курс валюты.

К достоинствам системы фиксированных валютных курсов относится уменьшение риска и неопределенности, связанных с международной торговлей и финансами, что способствует расширению объемов взаимовыгодной торговли и финансовых операций. Однако возможность поддержания фиксированного валютного курса зависит от наличия у страны достаточных золотовалютных резервов.

Функционирование данной системы могло беспрестанно осуществляться лишь до тех пор, пока золотые запасы США могли позволить свободную конвертацию доллара. Как показала практика, такая ситуация не смогла продолжаться долго.

В 1971 году произошел отказ от обмена долларов на золото по фиксированному курсу, произведена девальвация доллара почти на 8% и начался переход к плавающим обменным курсам валют.

Многие экономисты считают, что так называемый кризис Бреттон-Вудской валютной системы или отказ от обмена долларом на золото по фиксированному курсу явился главным фактором подстегивающим инфляцию по всему миру. Что же является причиной этого? Начиная с середины 1960-х годов объем долларов, которыми обладали кредиторы США, превысил золотой запас федеральной резервной системы. По некоторым расчетам, в стране появилось настолько много бумажных долларов, что запас золота, обеспечивавший лишь 22 % от общей массы. В то же время, президент Франции Шарль де Голль, изменив государственную политику, вместо привязки к доллару обратился к золотому запасу США. Увидев, что и другие страны могут предпринять подобные меры, президент США Ричард Никсон в 1971 году закрыл «золотое окно», запретив иностранцам обменивать их дол-

валютных рынков для изменения международной стоимости своих валют и финансовых активов.

Сторонники системы гибких валютных курсов считают, что она обладает несомненным достоинством: гибкие валютные курсы автоматически корректируются таким образом, что, в конечном счете, исчезают дефициты платежных балансов.

Однако возможно проявление ряда серьезных проблем. Во-первых, неопределенность в изменении валютного курса ведет к сокращению торговли и свертыванию внешнеэкономической деятельности.

Во-вторых, условия торговли страны могут ухудшаться при падении международной котировки ее валюты.

В-третьих, свободное колебание валютных курсов может оказывать депрессивное воздействие на отрасли, производящие товары на экспорт. С точки зрения государственного регулирования принятие гибких валютных курсов может затруднить использование налоговой и денежной политики для достижения полной занятости и стабильности цен.

Измененный в 1978 году Устав МВФ предоставил странам-членам свободу выбора режима установления валютного курса. Возникли различные модификации систем регулирования обменных курсов.

Из 183 стран - членов МВФ (на конец 2001 г.) больше половины стран - 103 государства, на долю которых приходится 75% совокупного валового продукта, используют плавающие валютные курсы, из них валюта 55 государств находится в самостоятельном свободном плавании (США, Великобритания, Япония, Канада, Швейцария и др.). 48 стран осуществляют регулируемое плавание валют: Китай, Бразилия, Венгрия, Румыния, Азербайджан, Россия, Казахстан, и ряд других стран.

В 80 странах был установлен фиксированный режим денежных единиц. Ряд стран фиксировали свои валюты к одной из иностранных валют, например валюты 21 страны привязаны к доллару США (Аргентина, Барбадос, Либерия и др.).

У отдельных стран для фиксации валютного курса выбран курс валюты стран, являющихся главными торговыми партнерами, например у Бутана - индийская рупия, у Лесото и Намибии - южноафриканский ранд. Некоторые страны фиксировали свои валюты по отношению к валютной корзине, например к СДР (Ливия, Мьянма, Сейшельские Острова). Страна, установившая фиксированный паритет своей валюты, может в любое время вернуться к плавающему курсу.

Вполне допустимым считается, если фиксация устанавливается в определенных границах, то есть валютного коридора, который государство обязуется поддерживать. Такой режим валютного курса поддерживался в Чили с 1986-го по 1992 год по отношению к доллару, в Израиле с 1986 года по отношению к корзине валют, состоящей из валют стран - основных торговых партнеров. Целью введения валютного коридора является сокращение темпов инфляции либо стабилизация реального валютного курса и выравнивание платежного баланса.

При установлении пределов колебаний курса национальной валюты учитывается возможность ее поддержания. Чем шире валютный коридор, тем больше свобода маневра в макроэкономической сфере и тем реже возникает необходимость изменения его параметров. В случае если валютный коридор имеет узкие пределы колебания курса, то необходима жесткая государственная политика для его сохранения. Иначе может достаточно часто возникнуть потребность пересмотра его границ.

Колебания курсов основных валют с середины января по начало февраля 2015 года оказались самыми значительными за последние 20 лет, не считая кризисных 1997 и 2008 годов. Об этом говорится в исследовании Дэвида Ву (BoFA Merrill Lynch) «Валютная война и ее последствия». Ву пишет про колебания курсов в связи с «валютными войнами». Под ними понимаются попытки государств снизить курсы своих нацио-

устойчивой валютой на постсоветском пространстве. При введении в оборот маната, его обменный курс составлял: 1 манат - 1 доллар США, но в связи с поступлением в страну значительного количества нефтедолларов манат стал укрепляться и стал дороже доллара (на 34% в феврале 2015 года). В текущем году из-за падения цен на нефть, девальтации национальных валют соседних стран - торговых партнеров Азербайджана, сложной экономической ситуации в европейских государствах, правительство страны приняло решение вернуть обменный курс манат - доллар в первоначальное состояние (1 манат - 1 доллар США). При этом следует учесть, что за период с июня 2014 года по январь 2015 года баррель нефти снизился в цене с 114 до 48 долларов США. Девальтация национальных валют основных торговых партнеров Азербайджана - России, Турции, Казахстана, Грузии составила до 40% по отношению к доллару США и процесс этот продолжается, как например в России и в Казахстане.

Вместе с тем, кризисные тенденции в мировой экономике продолжают иметь место и даже усугубляются политическими осложнениями и войнами. Так, продолжается падение цен на нефть (с 48 долларов США в январе до 37 долларов США в декабре 2015 года), происходит колебания национальных валют основных торговых партнеров Азербайджана. Падение цен на нефть ниже психологического уровня, т.е. 40 долларов США сильно повлияло с начала декабря 2015 года на динамику курса валют всех стран, экспортирующих энергоносители включая канадский доллар и норвежскую крону.

Как известно, углеводородные ресурсы являются главной составляющей экспорта нашей страны, и такое падение цен на нефть весьма отрицательно влияет на платежный баланс и государственный бюджет Азербайджана.

Поддержание стабильного курса маната обходится государству все более и более значительными потерями золотовалютных резервов. В этих условиях перед страной стоит дилемма: продолжать поддерживать стабильный курс маната, или предпринять другие методы связанные введением валютного коридора, либо дальнейшей девальвацией валюты. Колебание обменного курса маната влияет на неуверенность в завтрашнем дне населения, нарушение договорных обязательств, ухудшение инвестиционного и предпринимательского климата в стране.

В целом макроэкономические показатели страны сегодня достаточно стабильны, успешно развивается нефтяной сектор экономики, темпы роста которого в последние 8-10 лет в два раза опережают рост национальной экономики, то есть девальвации можно избежать. Но что будет завтра, как себя поведут цены на нефть, национальные валюты соседних стран, не начнется ли новый ажиотаж - предвидеть и прогнозировать сложно.

Турбулентность мировой экономики ставит весьма сложные задачи перед мировой элитой: правительствами ведущих стран планеты и главными мировыми игроками, транснациональными корпорациями, теневыми олигархическими клубами и др. Необходимо найти выход из создавшейся в мировой экономике ситуации, так как в проигрыше останутся все - просто одни теряют миллиарды, другие миллионы, а третьим уже терять нечего.

Так, из-за снижения цен на мировых рынках всего за неделю 400 богатейших людей планеты потеряли 182 млрд. долларов США. Соответствующие данные приводит Bloomberg Billionaires Index. Только в пятницу, 21 августа 2015 года, на фоне ухода фондового индекса Standard & Poor's 500 ниже 2000 пунктов совокупное состояние самых богатых людей мира сократилось на 76 млрд. долларов. Это самое резкое падение объема крупнейших мировых состояний с сентября прошлого года, когда Bloomberg начал вести рейтинг денежных средств миллиардеров в динамике. В абсолютном выражении наиболее опустившиеся позиции понес Уоррен Баффетт. Акции компании Berkshire Hathaway, мажоритарным акционером которой он является, упали более чем на 5%.

Azercell оказала поддержку еще одному интеллектуальному конкурсу

Стали известны имена победителей 13-го конкурса Azerbaijan Business Case Competition (ABCC), который был организован Ассоциацией Азербайджанских Выпускников Американских вузов при поддержке самых передовых компаний страны, а также лидера рынка мобильной связи Азербайджана - компании Azercell Telecom. На финальном этапе, который проходил в Университете АДА (Азербайджанская Дипломатическая Академия), 1-ое место заняла команда Азербайджанского Государственного Экономического Университета, 2-ое место студенты Университета АДА, а 3-е место представители Университета Кафказ. Только эти 3 команды из 50 прошли все отборочные туры и получили возможность принять участие в финале конкурса. Призовой фонд кон-



курса составлял в 10,500 манат. Победитель был награжден денежным призом в 6,000 манат, обладатель 2 места 3,000 манат, а третьего - 1,500 манат. Наряду с денежными призами, компания-партнеры конкурса также преподнесли свои специальные подарки, включая туристические путевки и кемпинг туры. Отметим, что как и в предыдущие годы, компания Azercell предоставила специальную стипендию

для одного отличившегося студента победившей команды.

Для информации напомним, что в этом году на конкурсе Azerbaijan Business Case Competition обратилось 50 команд, 21 их которых прошли первичное собеседование и были допущены к участию. В конкурсе соревновались команды Университета АДА, Азербайджанского Государственного Экономического Университета, Азербайджанского Государственного Университета Нефти и Промышленности, Бакинского Государственного Университета, Университета Хязяр и Кафказ.

Следует отметить, что конкурс Azerbaijan Business Case Competition, организованный Ассоциацией Азербайджанских Выпускников Американских вузов, был впервые проведен в 2002 году. До сегодняшнего дня более 800 студентов приняли участие на конкурсе ABCC.

PASHA Bank выступил генспонсором Конкурса на лучший бизнес-кейс



PASHA Bank.

В рамках Конкурса студенты применяют приобретенные в процессе обучения в ВУЗах знания в разрешении реальных бизнес-проблем, ставшихся перед ними. Соревнование, проводимое с 2002 года, позволяет талантливым молодежи реализовывать свой потенциал, развивая аналитические способности и получать практические навыки.

По словам директора Департамента Корпоративных коммуникаций PASHA Bank Соны Аббасовой, особый акцент в рамках Программы корпоративной социальной ответственности делается Банком на реализацию программ, на-

правленных на поощрение талантливых и активных студентов местных ВУЗов.

«PASHA Bank осуществляет множество проектов, в рамках которых учреждена ежемесячная стипендия для студентов, созданы условия для прохождения профессиональной стажировки в Банке, предоставлена возможность обучаться в ведущих ВУЗах Великобритании. Мы уверены в том, что в будущем эти молодые люди станут не только высокопрофессиональными специалистами в выбранной сфере, но и движущей силой дальнейшего успешного социально-экономического развития Азербайджана», - подытожила С. Аббасова.

Новогодняя ночь в отеле «Эксельсиор Отель & Спа Баку»

Приглашаем вас провести вместе с нами незабываемое празднование Нового года которое пройдет 31 декабря 2015 года в зале «Афурджа» отеля «Эксельсиор Отель & Спа Баку».

Эта новогодняя ночь поразит вас в первую очередь оригинальными и изысканными блюдами национальной и европейской кухни в сопровождении живой музыки, а участие местных и зарубежных звезд совместно с шоу программой добавит колорита новогоднему веселью. В программе выступления:

- Королева R&B США «Blu Cantrell»



- Заслуженный артист Айдын Манашлы и группа «Bu Axsam»
- Молодая и талантливая звезда Азербайджана Фарид Дадашев
- Линдирующая участница проекта «O Sas Azarbaycan»

- Чинара Назарли
- Музыкальное шоу группы «Танцующие Деды Морозы»
- Незаменимый участник ночного Баку - «Dj Naroshi»
- Новогодние композиции танцовщицы Рены

А также сюрпризы, сочетание огромного танц-пола и светомузыки, развлечения участников веселья до утра. Все это создаст атмосферу настоящего новогоднего праздника, который запомнится надолго. Стоимость билета на одну персону от 150 манатов, включающие в себя ужин из 4-х блюд, местные и импортные напитки без ограничений. Кроме того, можно воспользоваться специальным новогодним предложением. Начиная от 380 манатов можно приобрести 2 билета на новогоднюю ночь, включая номер в отеле на ночь и завтрак на двоих.

Для дополнительной информации и приобретения билетов следует позвонить в отель «Эксельсиор Отель & Спа Баку» по номерам 012 496 80 00, 050 235 35 08/ 050 235 35 67

В отеле «Эксельсиор Отель & Спа Баку» пройдет новогодняя елка для детей

27 декабря 2015 года в 14.00 и в 15.45 в отеле «Эксельсиор Отель & Спа Баку» в зале «Афурджа» состоится представления новогодней елки для детей.

Новогоднее веселье для детей пройдет вокруг красочно разукрашенной елки с участием Деда Мороза, Снегурочки, героев популярного мультсериала Мадагаскар. Участие фокусника и группы «benyamin» добавит веселью особый колорит. Дети встретятся с героями сказок, и получит новогодние

подарки от Деда Мороза. Стоимость билета составляет 40 AZN. В стоимость билета входит подарок для участника. Для второго ребенка стоимость билета составляет 35 AZN.

Для приобретения билетов следует позвонить в отель «Эксельсиор Отель Баку» по номеру 012 496 80 00. Отметим, что «Эксельсиор Отель & Спа Баку» функционирует с августа 2005 года. Отель состоит из 1 «Imperial»-люкс, «Royal»-люкс, 4 «Crown»-люкс, 45 «Heritage»-делюкс, 9 «Duke»- стандарт номеров, залов для конференций, бизнес-центров, ресторанов, оздоровительного центра «Aurora» и пр.

Программа «AppLab» компании Bakcell объявляет о партнерстве с Wayra UK



Первый Оператор Мобильной Связи и Ведущий Провайдер Мобильного Интернета в Азербайджане – компания Bakcell объявляет о начале партнерства с Wayra UK. В рамках этого партнерства, стартапы программы «AppLab» получат доступ к международной сети наставников, экспертов, компаний, общественных организаций и инвесторов посредством Telefonica OpenFuture – открытой программы, которая объединяет различные инициативы, связанные с предпринимательской и инновационной деятельностью Telefonica Group.

В рамках этого партнерства, компания Bakcell ставит своей целью расширить охват и возможности развития бизнеса для азербайджанских стартапов, занимающихся, в основном, разработкой мобильных приложений. Сеть Telefonica OpenFuture уже имеет партнерские соглашения с более чем 60 частными и общественными организациями, и инвестировала более чем 500 млн. евро в более чем 600 компаний в 17 странах мира, с целью создания глобальной сети, где будут рождаться новые идеи и создаваться возможности для роста. Кроме всего прочего,

данное партнерство предоставит Wayra доступ к предпринимательскому таланту этого зарождающегося центра инноваций.

«AppLab» является своего рода региональной платформой ускоренного осуществления, поддерживающая разработчиков в воплощении в жизнь своих идей, мобильных приложений и технологий от пилотной версии до стадии запуска.

За последний год, программа зарекомендовала себя в качестве уникальной среды для молодых энтузиастов и разработчиков мобильных приложений, помогающей им превратить свои идеи в реальные мобильные приложения, которые могут быть представлены как на местном, так и на международном уровнях. К настоящему времени в рамках программы «AppLab» были представлены более 100 идей, из которых были отобраны и приняты только 10%, для обеспечения соответствия критериям отбора и качества идей.

«Уже более трех лет, компания Bakcell оказывает поддержку разработчикам мобильных приложений путем спонсирования и проведения различных мероприятий и конкурсов. Мы запустили программу «AppLab» в сотрудничестве с мировым лидером в сфере мобильных технологий следующего поколения – компанией Qualcomm, и в этом году мы вновь подтверждаем нашу приверженность

данной традиции, объявляя о партнерстве с Wayra UK, являющейся частью платформы ускорения для поддержки стартапов Telefonica OpenFuture. Мы видим эффективность нашей деятельности, направленной на поддержку сообщества начинающих разработчиков в Азербайджане, и верим в то, что наше партнерство принесет еще много пользы всему сегменту разработки приложений. Wayra имеет значительный опыт в управлении такими программами и имеет арсенал экспертов и наставников, чтобы поддержать нас, а также обеспечить доступ к мировым талантам и деловым партнерам, которые могли бы рассмотреть вопрос об инвестировании в достойные идеи. Они также имеют возможность поделиться своим опытом и ценной информацией с коллегами из «AppLab», - говорит главный исполнительный директор компании Bakcell, г-н Ричард Ширер.

«Развитие стартапов в Азербайджане находится на подъеме! Последние два года, государственный и частный сектор страны оказывает большую поддержку и продвигает инновации. Так, были открыты восемь бизнес-инкубаторов и были сделаны инвестиции в продвижение цифровой грамотности. Я с нетерпением жду и буду очень рад видеть плоды этого впечатляющего сотрудничества», - говорит Гари Стюарт, директор Wayra UK.

Телеканал CNBC назвал победителя проекта AppLab одним из 20-ти лучших в мире стартапов 2015 года

Первый оператор мобильной связи и ведущий провайдер мобильного интернета в Азербайджане – компания Bakcell с гордостью сообщает, что победители проекта «AppLab» признаны «одними из лучших» среди успешных стартап-идей. Приложение BethClip, выпущенное прошлым летом проектом «AppLab», объявлено телеканалом «CNBC» одним из 20 лучших в мире стартапов 2015 года.

Инновационный проект для разработчиков мобильных приложений «AppLab» был запущен компанией Bakcell в сентябре 2014 года, в сотрудничестве с мировым лидером в сфере мобильных технологий следующего поколения – компанией «Qualcomm».

«Всемирная неделя предпринимательства» (Global Entrepreneurship Week)

этого года, охватила 160 стран и около 10 млн. человек. Одним из знаменательных событий в рамках этой недели являлся «Открытый конкурс стартапов», проводимый в ключевых городах мира и предоставляющий возможность предпринимателям рассказать о своих идеях. В этом году, на конкурсе были представлены более 800 стартап-идей из 89 стран мира. Около 70% заявок были поданы за пределами США.

Подобные новаторы, воплощающие в жизнь свои идеи, разрабатывают продукты, способствующие росту экономики и улучшению благосостояния людей, живущих далеко от Силиконовой долины, в таких странах, как Уганда, Камерун, Филиппины, Израиль, Чили и Украина.

Bethclip позволяет осуществлять

мгновенную передачу любого контента (текст, изображение, медиа и файлы) с одного устройства на другое, а также между любыми платформами (Android, iOS, Windows, Mac OSX) с помощью всего лишь одного клика. Загрузить приложение Bethclip для мобильных устройств на базе операционной системы Android можно по ссылке <https://play.google.com/store/apps/details?id=com.bethclip.android> в магазине Google Play Store, и по ссылке <https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022> в магазине Apple Store. Мгновенная синхронизация буфера обмена, обеспечиваемая данным приложением, принесет комфорт и удобство в повседневную работу, являясь одним из самых революционных решений в сфере «one-click».

Компания «Bakcell» получила награду «AmCham CSR Excellence Award» в трех категориях

Первый Оператор Мобильной Связи

и Ведущий провайдер Мобильного Интернета в Азербайджане – компания Bakcell продолжает свою активную деятельность, направленную на оказание поддержки для развития детей и молодежи, посредством осуществления различных образовательных и спортивных проектов. Сразу три проекта компании «Bakcell», представленных на конкурсе в области корпоративной социальной ответственности (KCO) «AmCham CSR Excellence Award», организованным азербайджанским представительством Американской торговой палаты, были удостоены наград в таких категориях как «Образование», «Корпоративная филантропия» и «Устойчивость». Проекты Bakcell, представленные на конкурсе, заняли 1-е места в категориях «Образование» и «Корпоративная филантропия», и 3-е место в категории «Устойчивость».

«AmCham CSR Excellence Award» является главной наградой-признанием исключительной деятельности и достижений компаний-участников за последние несколько месяцев, являющихся своего рода вкладом в культуру корпоративной социальной ответственности (KCO) в Азербайджане. 55 проектов, представленные 31 компанией, были оценены опытными членами жюри, состоящего из представителей обществен-

ности.

Программа «TOPs – улучшение физического здоровья, психической устойчивости и успеваемости учеников посредством применения современных образовательных технологий в процессе обучения» была запущена в декабре 2014 года. Основной целью этого проекта, осуществляемого компанией Bakcell совместно с Министерством образования Азербайджанской Республики, «British Council Azerbaijan» и общественным объединением «Спорт во имя развития», является обеспечение учителей физкультуры начальных и средних школ активными методами обучения. Благодаря проведенным в рамках программы курсам обучения, около 200 учителей усовершенствовали свои знания и навыки в области преподавания физической культуры. Более 23000 учащихся разных возрастных групп станут посещать более качественные и интересные занятия по физкультуре, проводимые с применением качественно нового подхода к процессу обучения. Программа охватит 34 школы, дома-интернаты и лицей в Баку и Сумгаите.

Проект «Футбольная школа Манчестер Юнайтед (MUSS)» компании «Bakcell», занявший 1-е место в категории «Корпоративная филантропия», ставит целью создание возможностей для выявления талантов среди местной моло-

дежи, и воспитание будущих звезд азербайджанского футбола. «Футбольная школа Манчестер Юнайтед» является уникальным проектом в Азербайджане, объединяющим молодых людей, знаменитые бренды, профессиональный футбол и известные места. Будучи партнером одного из самых известных в мире футбольных клубов «Манчестер Юнайтед», компания «Bakcell» продолжает инвестировать в развитие азербайджанского футбола.

Программа «AppLab» компании «Bakcell», занявшая 3-е место в конкурсе, была запущена в прошлом году. Этот инновационный проект для разработчиков мобильных приложений был разработан компанией Bakcell в сотрудничестве с мировым лидером в сфере мобильных технологий следующего поколения – компанией «Qualcomm». Основной задачей проекта является создание эффективного инструмента для предпринимателей и разработчиков приложений, способного помочь им в создании инновационных и полностью готовых к эксплуатации мобильных приложений для местного и международного рынка. «AppLab» является своего рода платформой ускорения для поддержки разработчиков в воплощении в жизнь своих идей, мобильных приложений и технологий от пилотной версии до стадии запуска.

За год количество обращений в Информационный Центр компании по поводу сети уменьшилось на 61%

За последние несколько лет, Первый Оператор Мобильной Связи и Ведущий Провайдер Мобильного Интернета в Азербайджане – компания Bakcell успешно осуществила сразу несколько крупных проектов, направленных на усовершенствование своей мобильной сети, с целью сделать ее самой надежной и стабильной сетью страны. В результате крупномасштабных работ, проведенных в рамках проекта, направленного на обновление и унификацию сети, компания получила в свое распоряжение надежную сеть, обладающую еще большей пропускной способностью и еще большим охватом. Наряду с этим, благодаря интеллектуальному анализу деятельности сети, компания достигла повышения операционной

эффективности при обработке и проактивном решении клиентских обращений, посредством Системы управления клиентским опытом, направленной на соответственно проактивное выявление проблем и улучшение качества обслуживания. Это, в свою очередь, создало условия для предоставления абонентам Bakcell перовоклассных услуг мобильной связи и в значительной мере повысило уровень удовлетворенности клиентов. Анализ обращений в Информационный центр компании за 2014-2015 гг. показывает, что по сравнению с прошлым годом, число жалоб и обращений, связанных с сетью, уменьшилось на 61%, в то время как число обращений, связанных с Интернетом, уменьшилось на 72%.

«Значительное уменьшение звонков в Информационный центр является очередным доказательством того, что компания Bakcell обладает современной и высококачественной сетью. Мы прикладываем все возможные усилия для того, чтобы обеспечивать клиентов компании превосходной сетью и качественным клиентским опытом. Наряду с этим, сотрудники отдела клиентского обслуживания и технического отдела Bakcell принимают все необходимые меры для оперативного рассмотрения обращений, связанных с сетью, а также для удовлетворения требований клиентов в самые короткие сроки. После устранения проблемы, с клиентом устанавливается связь и предоставляется информация о результатах. Мы

уверены, что работа, продлеваемая для улучшения нашей сети, принесет свои плоды в форме безупречного клиентского опыта, и в следующем году мы будем наблюдать еще большее сокращение числа жалоб, связанных с сетью», - говорит руководитель департамента по обслуживанию абонентов Bakcell г-жа Сельда Коркмаз Бостанчиоглу.

Следует отметить, что за последние 24 месяца, компания Bakcell провела широкомасштабные работы по обновлению своей сети, что в значительной мере коснулось регионов страны, где число станций 3G было увеличено на 100%. Это, в свою очередь, позволило повысить пропускную способность сети на 72%, а также увеличить охват населения 3G сетью на 14% и территории страны на 27%

и достигнуть 95.3% и 75.9%, соответственно. Увеличение охвата сети в регионах страны является одной из приоритетных задач Bakcell. Компания увеличивает количество базовых станций, с целью повысить уровень клиентского опыта и уровень внедрения услуг, и что очень важно, увеличить уровень охвата сети в сельской местности. Вдобавок ко всему, компания Bakcell провела реорганизацию и реформинг диапазона используемых частот, с целью обеспечить поддержку высокой пропускной способности используемой высококачественными информационными услугами последнего поколения, а также обеспечить клиентов компании скоростью в 42 Мб/сек в сети 3G DC-HSPA и скоростью в 225 Мб/сек в своей сети LTE-A.

REKLAM PRAKTİKASININ KODEKSİ



(əvvəli ötən sayımızda)

REKLAM VASİTƏLƏRİNİN SEÇİLMƏSİ

Ticarətdə hər bir kommersiya vasitəsi müəyyən çərçivələrdə həll edilir. Həç bir əmtəə (mal) və xidmət istisnasız olaraq, ilin hər hansı bir fəslində və bütün şərtlərdə hər kəsə satıla bilməz. Reklamın heç bir subyektli bütün reklam vasitələrini eyni zamanda istifadə etməyə və onları qeyri-məhdud miqyasda yaymağa imkan verə bilməz.

Reklam xəbərinin uğuru onun harda və nə zaman dərc edilməsindən asılıdır. Bu və ya digər reklamı seçməmişdən əvvəl reklam tədbirlərinin məqsədini müəyyən etmək lazımdır. Məqsədlər çox müxtəlif ola

bilə ki, bu da reklam vericisinin təsəvvüründən asılıdır.

Əsas məqsədlər aşağıdakılar ola bilər:

- İstehlakçıda konkret əmtəə və ya xidmət haqqında müəyyən bilik səviyyəsinin formalaşması.
- Formanın əlverişli sürətinin (tərzinin) formalaşması.
- Əmtəənin və ya xidmətin alınması zəruriliyində əminliyin formalaşması.
- Firmaya xeyirxah münasibətin formalaşması.
- Məhz bu firmaya istehlakçının müraciət etməsi üçün arzu, yaxud niyyət yaratmaq məqsədilə həmin firmanın müsbət təcrübəsinin və ənənələrinin təbliği.
- Konkret firmadan məhz həmin əmtəənin alınmasında arzu, yaxud niyyətin yaradılması.

• Əmtəəyə olan tələbatların formalaşması, əmtəənin satışının və ya xidmətlərin istismarının stimullaşdırılması.

• Əmtəə dövriyyəsinin həcmnin artması və əmtəələrin dövriyyə qabiliyyətinin sürətlənməsi.

• Həmin istehlakçının əmtəənin daimi alıcısı, firmanın daimi müştərisi olmasına cəhd göstərilməsi.

• Digər formalarda etibarlı tərəfdaş surətinin formalaşdırılması.

• Arzu olunan səviyyədə firmanın nüfuzunun saxlanması. Təcrübə göstərir ki, reklam tədbirində, bir qayda olaraq, məqsədlər kəşifir. Bununla əlaqədar olaraq reklamın bütün məqsədlərini üç qrupda birləşdirmək olar.

Birinci qrupa firmanın imicini formalaşdırmaq məqsədləri daxildir. Bu cür reklamın vəziyyətləri, əgər konkret firmaya müraciət olunarsa, əmtəə və xidmətlərlə, onların təyinatı və xarakteristikası ilə istehlakçının tanış olmasına münəvər olunur. Reklamın belə bir növü geniş yayılmışdır, perspektiv üçün nəzərdə tutulmuşdur və insanların geniş dairəsinin şüurunda əmtəələrin və ya firmanın müsbət surətinin, yaxud tərzinin möhkəmlənməsinə imkan verir. Firmanın imicinin formalaşması üçün kinoda və televiziya reklam çarxlarından, reklam lövhələrindən, dövrü mətbuatda, nəqliyyatda və s. olan reklamlardan istifadə oluna bilər.

İkinci qrupa stimullaşdırıcı reklama aid məqsədləri (1, 5, 6, 7,8) aid etmək olar ki, bu qrupun reklam vasitələri satışın stimullaşdırılmasına yönəldilmişdir.

Stimullaşdırıcı reklamın son məqsədləri əmtəənin dövriyyəsinin həcmnin yüksəlməsi və satışın intensivliyidir. Bu məqsədə reklam olunan əmtəələrin (xidmətlərin) istehlakçılardan yaddaşında möhkəmlənməsi və əmtəənin (xidmətin) alqısı arzusunu doğuran vasitələrlə nail olmaq mümkündür. Stimullaşdırıcı reklam imic-reklamın tərkib hissəsi sayılır. Stimullaşdırıcı reklamın səmərəliliyini təmin edən reklam vasitələri qismində televiziya və radio reklamından, sərgilərdən, dövrü mətbuatda dərc olunan reklamlardan, birbaşa poçt göndərişlərindən və s. istifadə olunur.

Üçüncü qrupu həm əmtəələrin (xidmətlərin) reallaşmasında, həm də istehlakçıların firmaya münasibətində reklam vasitələrinin köməyiylə sabitliyin təmin edilməsinə imkan verən məqsədlər (5, 9, 10) təşkil edir. Bunun üçün sərgilər, firmanın illik fəaliyyəti haqqında hesabatın daimi tərəfdaşlara birbaşa poçtla göndərişi, əmtəələr, firmanın fəaliyyəti və s. haqqında məqalələr qismində gizli reklam kimi vasitələrdən istifadə olunur.

Reklam vasitələrinin düzgün seçilməsi həmin reklam məqsədini daha səmərəli həll etməyə imkan verən vasitələrin seçilməsindən ibarətdir.

F.M. QARAYEV,
BDU-nun dosenti

Azercell-dən fakturalı xətt abunəçilərinə xüsusi “Yeni il” kampaniyası

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni il ərəfəsində abunəçilərinə sərfəli kampaniyalar təqdim etməkdə davam edir. Şirkət 16 dekabr 2015-ci il tarixindən etibarən fakturalı xətt abunəçiləri üçün xüsusi “Yeni il” kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün mövcud və mobil nömrə daşıma xidməti ilə Azercell şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri çox sərfəli qiymətlərlə iPhone 6 və iPhone 6+ telefonunu əldə edə bilər. Kampaniyadan yararlanmaq üçün abunəçilər Azercell diler şəbəkələrindən və Azercell Ekspres Ofislərindən güzəştli şərtlərlə “Hədsiz” tarifinə qoşulub iPhone 6 (16 GB), iPhone 6 (64 GB) və iPhone 6+ (64 GB) tele-

fonu almalıdırlar. Abunəçi bu telefonları əldə etdikdən sonra 18 faktura dövrü ərzində müvafiq olaraq 99 AZN, 109 AZN və 119 AZN aylıq abunə haqqı ödəməli olacaq. Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz” tarif paketi növbəti gündən aktivləşdirilir. Abunəçi kampaniyadan yalnız öz nömrəsi ilə yararlana bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Kampaniya çərçivəsində bir nömrəyə yalnız bir IMEI tələbi etmək mümkündür olacaq. Azercell-in 4,5 milyonluq abunəçi ailəsinə qoşulmaqla, siz də şirkətin təqdim etdiyi kampaniyalardan yararlanmaq imkanını qazanın! Həm özünü, həm də sevdiklərinizə bayram hədiyyəsi edin.



IDEAL DİZAYN
Daimi tərəfdaşınız



Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə

ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2016-cı ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:

Nö	İstiqamətin adı
1.	Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2.	Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3.	İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasətə fəallığının artırılması
4.	İctimai və dövlət maraqlarının müdafiəsi
5.	Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6.	Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
7.	Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
8.	Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9.	Azərbaycançılıq ideyasının təbliği
10.	Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11.	İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
12.	Diaspor quruculuğu, lobbicilik və dünya azərbaycanlılarının həmrəyliyi
13.	Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
14.	Gender, ailə və demografiya məsələlərinin işıqlandırılması
15.	Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16.	Ekologiya və ətraf mühitin mühafizəsi
17.	Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18.	Elm və təhsilin inkişaf etdirilməsi
19.	Gənc nəslin milli məlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- müsabiqə elan olunan gündədən son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.

Maliyyə yardımının şərtləri:

- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
- Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min) manat müəyyən edilmişdir.
- Hər KİV bir layihə təqdim edə bilər.
- Sənədlər dekabr ayının 15-dən 24-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
- Müsabiqə ilə bağlı ətraflı məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.

AGBank keyfiyyətə üstünlük verir!



Xidmət növlərinin və şərtlərinin vahid şəkə salınması, həmçinin göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AGBank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.

Optimallaşdırılma nisbətən kiçik filialların birləşərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzi-bati xərclərin azaldılmasına

da xidmət edəcəkdir.

Belə ki, optimallaşdırılma prosesinə əsasən “İn-saatçılar” və “Azadlıq” filialları “Elmlər” və “Nə-simi” filialları ilə birləşəcəkdir. Qeyd edək ki, filialların bütün öhdəlikləri, sənədləşən bütün müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaqdır. Coğrafi baxımından qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib.

Onu da qeyd edək ki, filialların birləşdirilməsi bankın inkişaf strategiyasının davamı olaraq bank xidmətlərinin elektron sistmə inteqrasiya prosesinin bir hissəsidir. Günümüzdə

müşahidə olunan yeni texnologiyaların inkişafı bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır. Bu inkişafın bir nümunəsi kimi “Internet Banking” xidməti, ödəniş terminaları kimi özünəxidmət vasitələrini qeyd etmək olar.

Dövrün tələblərinə uyğunlaşmağa və müştərilərinin ehtiyaclarını tam şəkildə ödəməyə can atan AGBank yeni, geniş və rahat konseptual filiallar yaradaraq xidmət səviyyəsini artırmaq və modernizasiya prosesinə dəstək olmaq üçün çalışır.

ETİBARSIZDIR

29 yanvar 1988-ci il tarixli Abşeron rayon XDC İcraiyyə Komitəsinin 08/08 qərarı əsasında Əmirov Rauf Günəş oğlunun adına Abşeron rayonu Yeni Bakı Broylar fabriki, ev 6 ünvanına verilmiş qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin direktoru Rəsul Balayevə qardaşı **NİYAZİ BALAYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

“İqtisadiyyat” qəzetinin rəhbərliyi və kollektivi Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin direktoru Rəsul Balayevə qardaşı **NİYAZİ BALAYEVİN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: **Aytən SƏMƏDZADƏ**

ELMİ-REDAKSİYA ŞURASI:
Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Ədalət Muradov, Elşad Səmədzadə, Müşfiq Atakışiyev, Mirdamət Sadiqov, Mehriban Alişanova, Xan Hüseyin Kazımlı, Məhiş Əhmədov, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter
mərkəzinin direktoru:
Oqtay ORUCLU
oqtay_oruc@mail.ru

Redaksiyanın ünvanı:
Əliyər Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ünvanı şöbə: 514-14-27 (fax)
Mühəssislik: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
“İQTİSADİYYAT” qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnməmiş, “Zaman-Azər” MMC firmasının mətbəsinə dərc edilmişdir.
Lisensiya: 022201 İndeks: 0355 Tiraj: 3400